

Ümummilli lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş sərgi

SOCAR-AQS sosial məsuliyyət programı çərçivəsində növbəti layihəyə start verib. Belə ki, mayın 16-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş sərginin rəsmi açılış mərasimi keçirilib.

Sərginin keçirilməsində məqsəd Ulu önder Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin bərqərar olmasında oynadığı tarixi rolu və töhfələri rəng çalarları ilə bir daha tərənnüm etdirməkdir. Profesional rəssamlarla yanaşı, gənc rəssamların da yaradıcılığının geniş vüset alması baxımından SOCAR-AQS tədbirin baş sponsoru qismində çıxış edərək Rəssamlıq Akademiyasının təşəbbüsünü dəstekləmiş və gənc tələbələr arasında müsabiqənin həyata keçirilməsini reallaşdırılmışdır.

Qeyd edək ki, sərgidə



Heydər Əliyevin Azərbaycan xalqının rifahi uğurunda mübarizəsi və Neft sənayesinin inkişafı gənclərin gözü ilə iki nominasiya üzrə müsabiqə elan olunmuşdur.

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov mərasimi açıq elan edərək bildirmişdir ki, Heydər Əliyev mədəniyyətimizin inkişafında yeni bir dövrün əsasını qoyub. "İncəsənətimizin maddi-texniki bazasının möhkəmləndirilməsində Ulu öndərin misilsiz rolu var. Bu gün isə gənc tələbələr arasında belə bir təqdirəlayiq müsabiqənin təşkilinə və sponsorluq f-

əliyyətinə görə SOCAR-AQS rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Bu cür təşəbbüslerin də-

aşılanması ənənəsini də yaşıdır".

Daha sonra SOCAR-AQS-nin İctimaiyyətlə Əla-



təklənməsi gənc rəssamlarda ruh yüksəkliyi yaratmaqla yanaşı milli mədəni dəyərlərin qorunması və

qələr şöbəsinin müdürü Sənubər Nəzərova çıxış edərək bildirdi ki, müəssisə gənc və istedadlı tələbələ-

rin potensiallarını ortaya çıxara bilən təşəbbüsleri vaxtaşırı dəstəkləyir. "Bakı nefti mövzusu hələ ötən əsrden bəri rəssamların sev-sevə müraciət etdiyi mövzulardan biridir. Müstəqil Azərbaycanın neft-qaz sənayesinin uğurlarının təməlində isə "Əsrin müqaviləsi" dayanır. Ulu öndərin gərgin zəhməti sayəsində reallaşan bu müqavilənin töhfələri hazırda sərgilənən təsviri incəsənətin eksər növlərində öz təzahürünü tapıb".

Tədbirin sonunda münəsiflər heyəti müsabiqənin 8 qalibinə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq onlara təbrik paketləri və diplomlar təqdim etdilər.

Qeyd edək ki, ümumilikdə, sərgidə 200-dən artıq əsər nümayiş olunmuşdur. Bunlardan 50-yə yaxını rəngkarlıq, 30 əsər qrafika, 47 ədəd xalça, 28 qobelen, 26 keramik və digər üslubda olan əsərlərdir.

M.MİRZƏ,
"Respublika".